

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 69 (1677) 14 aprel 2018-ci il

Azərbaycan Dövlət Milli Akademik Dram teatrında öz sənəti ilə tamaşaçıları heyran edən, təəccübünləndirən, sevindirən ustad sənətkarlar var idi. 1952-ci ildən mənim şahid olduğum Mirzəağa Əliyev, Sidiqi Ruhulla, İsmayıllı Osmanlı, Ələsgər Ələkbərov kimi sənətkarlar çalışır. Onların hamısı öz istedadları ilə xalqın böyük hüsnü-rəğbətini qazanmışdır. Bu ustad sənətkarların içində Ağasadıx Gəraybəyli də var idi. Onu sənət dostlarından fərqləndirən çox ümddə bir yaradıcılıq xüsusiyyəti var idi. Onun rollarının heç birisi çox vaxt bir-birinə

düşün sənətkarlığını seyr edirdilər. Aktyor necə də dəyişmişdi. O, şorgöz, yalançı, oğru, tikintidən maksimum gəlir götürməyə çalışan bir fırıldاقçı idi. Bu rolda Ağasadığın yeri də, səsi də, başqa obrazlarla münasibəti də xeyli dəyişmiş, güləmli və maraqlı idi. Mindilli tikinti mühəsibindən pul qoparmaq üçün onun qızı ile məhəbbət oyununu oynuyur. Bu səhnədə Mirzəağa Əliyev, Barat Şekinskaya kimi sənətkarlar iştirak etdiyi üçün oyunları son dərəcə bitkin, güclü komizim yaradırdı.

"Nişanlı qız"dan sonra teatrda Mirzə İbrahimovun "Həyat" pyesi tama-



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ

yımız kimi hər bir rolu yaradıcılıq baxımından bir kəşf idi. 1946-cı ildə Azərbaycan Dram teatrına dəvət olunmuş rejissor Mehdi Məmmədov Şekspirin "On ikinci gecə" komediyasını hazırladı. Tamaşada gülüş yaradan bir dördlüklə var idi. A.Gəraybəyli, M.Vəlihanlı, M.Mərdanov və İ.Osmanlı. Bu sənətkarların iştirak etdiyi səhnələrde salonu həmişə gülüş bürüyürdü. Hamısının replikasında yenilik, deyiliş baxımından maraqlı sözər var idi. Xüsusilə A.Gəraybəyli - Ser Tobi, M.Vəlihanlı-Ser Endrū iştirak etdiyi səhnələr gülüşsüz və alqışsız keçinmirdi. Onlar daima eşik ağası Molvolionu

Gəraybəylinin təşəbbüsü ilə öz əksini tapmışdır.

Belə güləmli vəziyyətləri Gəraybəyli bir çox tamaşalarda nümayiş etdirirdi. Aktyorun S.Rüstəmin "Qaçaq Nəbi" dramında yaratdığı Qubernator obrazı cəmi bir pərdədə olmağına baxmayaraq həm hərəkətləri, həm də danışıği gülüş doğururdu, heç vaxt yaddan çıxmır. Bəyin evində qonaqlıq zamanı Tehmas bəy Qubernatora şikayət edir ki, Nəbi torpaq və eləyir kəndlilərə. Görəydiniz Qubernator bu sözdən sonra özündən necə çıxbabağırdı və deyirdi:

# USTAD SƏNƏTKAR



bənzəmirdi. Həm qərb ədəbiyyatında, həm də Azərbaycan və rus əsərlərində onun iştirakı həmişə bir yenilik gətirirdi.

A.Gəraybəylinin bir rolu o birisine bənzəmirdi. Hər bir obrazda aktyorun ustad sənətkarlığı bu və ya başqa formada özünü bürüzə verirdi. O zaman ki gənc aktyorlar, tamaşaçılar Ağasadığın iştirak etdiyi tamaşalara döndənə baxmaqdan yorulmazdı. Çünkü aktyor hər rolunda obrazı uyğun yeni xarakterik xüsusiyyətlər tapırdı. Məsələn, onun S.Vurğunun əsərlərindəki yaratdığı obrazlar aydın bir şəkildə fərqlənirdi. "Fərhad və Şirin" faciəsində Ağasadıx Xosrov rolini oynayındı. O, Şirine bəslediyi məhəbbət burulğanında necə boğuldugunu məharətlə ifa edə bilirdi. Şahın vəzirinin "Dünya da səbirlə hər şey düzələr" sözləri ilə Xosrova təselli verəndə Gəraybəyli odda yanın bir aşiq kimi bağırırdı:

**Yox daha qalmadı səbri qərarım,  
Özümdə deyildir öz ixtiyarm  
Bir qız da, bir qız da sevmir məni,  
Daşlara çırpinmış ömrün yelkəni.**

Tamaşaçıların hüsnü-rəğbəti Şirine olsa da Xosrovun bu yaxınlı şikayəti onların yadından çıxmırı.

Başqa bir səhnədə isə oğlu Şiruyənin atasını öldürən yerində taxtın qarşısına yığıxlaraq yalavarıcı bir tərzə Xosrov deyir:

**Bu son sözlərimə qulaq as ancaq  
O kimsə sənə də xain çıxacaq  
Aldanma, ey oğul, ona inanma,  
Xəyanət oduna sənsə də yanma.**

Bu yerdə də tamaşaçılar Xosrovun xüsusiyyətinə həqiqətən yanıldır, qəmlənirdilər. Ağasadığın bu rolunu izləyəndən sonra tamaşaçıda elə bir təsəvvür yaranırdı ki, o, faciəvi bir sənətkardır.

Bu tamaşadan üç gün sonra Sabit Rəhmanın "Nişanlı qız" komediyasında Ağasadıx Mindilli rolini oynayındı. Tamaşaçı sevinclə, təəccübələ Ağasa-

şaya qoyuldu. Burda A.Gəraybəyli Məşədi Hüseyin obrazını oynayırdı. O, cavan kolxozi sədri Abbasın qarşısını kəsərək kolxozdan çıxarıldığı barədə şikayətlənir. Deyir mən səni görüb fərəhənlərim. "Gəl əl-ələ verib bir qardaş kimi işləyək. Nəinki mənə düşməncilik eləyib kolxozdan çıxar. Sən bilirsən ki, mən elə Nikolay vaxtından kolxoz tərəfdarıyam.

Abbas:

- (istehzali gülərək) Nikolay vaxtından kolxoz tərəftarışan. Ha... ha... ha!

Mən indi yağı dillərlə aldanası bir usaq deyiləm.

Məşədi Hüseyn:

- Böyüdüñ, ne vaxtdan belə elmlı olmusan. Heç dünənki ac günləri də, mənim qapımda qab dibi yaladığın günləri də yadına salırsan?

Abbas:

- Mən ac, yoxsul bir həyatdan belə bir dərəcəyə yüksəlməyimlə iftixar edirəm.

Məşədi Hüseyn:

- Yaxşı iftixar elə, köpök oğlu (burda Ağasadıx iftixar sözünü firtixar ki-mi deyirdi).

Bu da tamaşaçılarda böyük gülüşə səbəb olurdu.

Ağasadıx Gəraybəylinin qeyd etdi-

ele salırdılar. Onu doluyurdular. Səhnələrin birində Molvolio öz xanımına Qrafinskyaya vurulduğu, onun eşqi ile dəlicesinə bağda gəzdiyi göstərilir. Sertobi-Ağasadıx öz bacısı qızı adından bir sevgi məktubu yazıb, Molvolio onun gəzdiyi cığırına atır. Molvolio məktubu görür, açıb oxuyur və sevincindən deli olur. Təlxək-i.Osmanlı, Sen Endrū-M.Vəlihanlı onu tutub tövlyə salırlar, təlxəyi də ona gözətçi qoyular. Molvolioya yalvarır, təlxəkdən xahiş edir ki, onu azad etsin. Təlxək də Ser Tobinin məsləhəti ilə Molvolioya bir neçə sual verir. Məsələn:

- Pifaqor quşlar haqqında ne demişdi?

Molvolio:

- Pifoqor demişdi ki, quşlar ən rezil heyvanlardır.

- Təlxək, Pifoqorun bu fikri ilə sən razısanmı?

Molvolio:

- Hə, razıyam.

Təlxək:

- Hə, onda qal orda.

Bu səhnəni və başqa səhnələri, xüsusilə Ser Endrū, Ser Tobi, Molvolio, Meri iştirak edən zırzəmi səhnəsində aktyorlar öz ifaları ilə elə yüksək, inanırcı gülüş vəziyyətləri yaradırdılar ki, heç unutmaq mümkün deyildi.

Ağasadığın sənət dostları onun 20-ci və 30-cu illərde oynadığı obrazlar haqqında həmişə fərəhle danışırırdı.

Qoqolun "Müfettiş" komediyasında hem 20-ci, həm də 50-ci illərdə A.Tuqanov sonra isə M.Məmmədov tərəfindən hazırlanmış tamaşalarda Gəraybəyli şəhər rəisi rolunu oynayırdı. Xlestakov rolinin ifaçısı F.Fətullayev ilə şəhər rəisinin ilk görüşü xüsüsilə M.Məmmədovun quruluşunda çox maraqlı alındı. Yaşlı aktyorlardan biri mənə dedi ki, A.Tuqanovun quruluşunda Xlestakov şəhəri gəzib şəhər rəisinin evine kefli gələndə özünü o qədər tərifləyirdi ki, axırdı başı fırlanıb yixılarda şəhər rəisi A.Gəraybəyli onu göydə tutub qucağında qonşu otağa gətirib, qızının yataq çarpayısına uzadırdı. Deyilənə görə, bu tapıntı

Təhmas bəy, ağalar sizindər torpaq. Sizindir, həmişə sizin olacaq. Nədən qorxursunuz bilmirəm nədən Dağ tək arxanızda durmuşam ki, mən.

Ağasadıx sağ əlinin yumruğunu bərkidib sol əlinin ovucuna vura-vura sanki rəqs edirdi. Sözləri deyə-deyə atılırdı, düşürdü və nitqini bitirməmiş dolu bakalı başına çəkirdi. Bu öyməkdən sonra Nəbinin dəstəsi gələndə Qubernator qorxusundan stolun altında gizlənirdi.

1940-ci illərdə A.Gəraybəyli bir-biriin ardınca Stalin və Kobo rolini ifa etmişdi. Şübhəsiz dövrün tələblərinə cavab verən bu yaradıcılıq işləri də tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

1986-ci ildə Dram tətrində İ.Əfəndiyevin "Xurşudbanu Natavan" pyesi M.Ferzəlibəyov tərəfindən tamaşaya qoyulmuşdur. O zamanlar görkəmli teatr tənqidçisi Nina Velixova Bakıya gəlmişdi. Həmən axşam "Xurşudbanu Natavan" tamaşası oynanırdı. Mən tamaşaya Velixova ilə birlikdə baxırdım. Tamaşanın kiçik bir səhnəsində A.Gəraybəyli Knyaz xasayıñ emisi Qoca Knyaz rolunda səhnəye çıxdı. O,Xasayıñ Natavanla evlənməsindən öz narazılığını bildirdi və Xasaydan Dağıstanaya qayıtmasını tələb etdi. Yaşı 90-na yaxınlaşmağına baxmayaraq A.Gəraybəyli Knyaz rolunda alov kimi püşkündü. Qoca Knyazda bir qürur, bir cəsarət, bir qətiyyət var idi. Ağasadıx Qoca Knyazı elə ifa ki, başqa obrazların çoxusu ikinci plana keçdi. N.Velixova böyük heyranlıqla Ağasadığın sənətkarlığından danışdı. Bu tamaşada iştirak edən qocalı, cavanlı bütün aktyorların heç birisi Ağasadıx kimi obrazı belə dərindən duya bilmirdi. Tamaşadan sonra mən Velixovani otelə qədər ötdürüm və yol boyu səhəbət yalnız Ağasadığın böyük sənətkarlıqla oynadığı qoca Knyaz rolundan getdi.

**AĞAKİSİ KAZIMOV,  
xalq artisti, professor**



ƏDALƏT •

14 aprel 2018-ci il